

Azərbaycan Respublikası Nazirlər  
Kabinetinin 2011-ci il 31 oktyabr  
tarixli 178 nömrəli qərarı ilə  
təsdiq edilmişdir

**İkinci -ixtisas təhsili üzrə ixtisasların**

**T İ S N F A T I**

<b>I. "S İ N T ÜNASLIQ, M İ D İ N İ Y İ T V İ N C İ S İ N T" P E İ S T Q A M T Ü Z R</b>		
<b>İxtisasların ifadəsi</b>	<b>İxtisas qrupu</b>	<b>İxtisasın adı</b>
<b>1</b>	<b>2</b>	<b>3</b>
030101	Arxiv işləri	Arxiv işləri üzrə mütəxəssis
030102	Kargüzarlıq	Kargüzar
030103	Reklam işi	Reklam işçisi
030104	Memarlıq hissələrinin modelləndirilməsi və yapılması	Memarlıq hissələrinin yapıcısı
		Memarlıq hissələrinin modelçisi
030105	Dekorativ suvaq və yəpşəkli işləmənin bərpası	Dekorativ suvaq və yəpşəkli işləmənin bərpası
030106	İnventar işlərinin bərpası	Bədii-dekorativ boyaların bərpası
030107	Xalça və xalçaçı işləmənin bərpası	Xalça və xalçaçı işləmənin bərpası
		Xalçaçı işləmənin üzrə bərpası-rəssam

030108	Da v a ac memarlıq abid l rinin b rpaçısı	Da memarlıq abid l rinin b rpaçısı
		A ac memarlıq abid l rinin b rpaçısı
		Da v a ac abid l rinin b rpaçısı
030109	Musiqi al tl rinin b rpaçısı	Musiqi al tl rinin b rpaçısı
		Musiqi al tl rinin ustası
030110	nteryer v eksteryerin b dii t rtibatı	nteryer v eksteryerin b dii t rtibatçısı
		B dii t rtibat i l rinin icraçısı
030111	Z rg rlik	Z rg r
030112	A acdan, keramikadan, metaldan hazırlanan b dii m mulatlar	A acdan b dii m mulatlar hazırlayan usta
		A ac üz rind yandırma üsulu il naxı vuran
		A acdan b dii m mulatların fanerçisi
		Keramikadan b dii m mulatlar hazırlayan usta
		Metaldan b dii m mulatlar hazırlayan usta
		Metaldan döym üsulu il b dii m mulatlar hazırlayan usta
030113	A ac v parça üz rind naxı v r ssamlıq	A ac üz rind naxı r ssamı
		Parça üz rind naxı r ssamı
030114	nkrustator	nkrustator
030115	Metal üz rind dekorativ naxı v r ssamlıq	Metal üz rind dekorativ naxı r ssamı
030116	Oyma	Da üz rind oyma ustası
		Sümük v buynuz üz rind oyma ustası
		Da üzr tornaçı

		B dii m mulatlar tökm çisi
		B dii tökm q libçisi
		B dii m mulatlar z rb ed n usta
030117	M mulat üz rind naxı r ssamlı ı	ü , çini v saxsı m mulat üz rind naxı r ssamı
030118	Parçadan b dii naxı lı m mulatlar	Parçadan b dii naxı larla m mulatlar hazırlayan usta
030119	Xalq b dii yaradıcılı ı	B dii tikm ustası
		Xalçaçı
		Misg r
<b>II. “ QT SAD YYAT, X DM T, AVTOMAT KA V DAR ETM ” PE ST QAM T ÜZR</b>		
030201	Bank i i	N zar t i i ( man t bankında)
		X zin dar
030202	Mühasibat i i	Mühasib
		m liyyatçı-mühasib
030203	Sı orta i i	Sı orta agenti
030204	Kommersiya	Kommersiya agenti
		N zar tçi-x zin dar
		rzaq v qeyri- rzaq malları satıcısı, n zar tçi-x zin dar
		rzaq malları satıcısı
		Turizm agenti
		Alı üzr agent
		T chizat üzr agent

030205	Dispetçer (istehsalat-dispetçer) xidməti	Dispetçer (istehsalat-dispetçer) xidmətinin operatoru
030206	Qaz avadanlıqlarının təmiri və istismarı	Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər
		Yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər
030207	Kino-video nümayişi	Kino-video nümayişi
		Video çəkilişi üzrə operator
030208	Baxış xidməti	Ofisiant
		Barmen
		Buifetçi
		Ofisiant, barmen, buifetçi
		Qonaqçılıqçı, irniyyatçı
		Apaş
		Barmen-ofisiant
030209	Kimyəvi təmizləmə aparatçısı	Kimyəvi təmizləmə aparatına xidmət edən usta
		Hazırlanan malların keyfiyyətinə nəzarətçi
		Yumaldıcı (buşla)-presləyici
		Ləkə çıxaran
030210	Bəzəkçilik	Bəzəkçi
		Bəzəkçi-vizajist-manikürçü
		Bəzəkçi-manikürçü
		Bəzəkçi-vizajist
030211	Fotoqrafiya	Fotoqraf
		Fotolaborant

030212	Da -xiz k turizmi	Da -xiz k turizm növü üzr b l dçi
030213	B l dçilik	Ekoturizm üzr b l dçi
		Milli park b l dçisi
		Yerli b l dçi
030214	Avtomatla dırılmı texnologiyalar v istehsal	Avtomatla dırılmı texnologiyalar v istehsal üzr operator
030215	Mühafiz -yan ın siqnalizasiyası	Mühafiz -yan ın siqnalizasiyasının elektromontyoru
030216	N zar t-ölçü cihazları v avtomatika	N zar t-ölçü v avtomatika cihazlarının çiling ri
030217	G miçilik xidm ti	G mi stüardı
		Bort b l dçisi
		Növb tçi köm kçisi
		G mi a pazı
		Kambuzçu
030218	D miryol n qliyyatında da ıma s n dl rinin emalı v xidm ti	Yük v baqaj üzr x zin dar
		Bilet üzr x zin dar
		Da ıma s n dl rinin emalı operatoru
		S rni in vaqonu b l dçisi
		Yükl rin mü ayi ti v xüsusi vaqonlar üzr b l dçi
030219	nformasiya-kommunikasiya texnologiyası v hesablama texnikasının t miri v servis xidm ti	Kompyuterl rin t miri v xidm ti üzr texnik
		Lokal b k l r xidm t üzr texnik
		Telekommunikasiyada kompyuter texnikasının istismarı üzr operator
		Veb-dizayner

Kompyuter operatoru

**III. “K N D T S RRÜFATI, BALIQ V ME T S RRÜFATI” PE  
ST QAM T ÜZR**

030301	Bitkiçilik	Üzüm ustası
		T r v z ustası
		Meyv -t r v z ustası
		Bitki mühafiz si ustası
		Tütün ustası
		Maya göb l yi yeti dir n usta
		Gülbec r n usta
		Çaybec r n usta
		Efir ya lı bitkil r müt x ssisi
		Ç ltikçi
		Pambıqçı
		Baramaçı
030302	K nd t s rrüfatı n qliyyatı v elektrik avadanlı na xidm t	Geni profilli traktorçu-ma inist, t mirçi-çiling r, avtomobil sürücüsü (BC kateqoriyası)
		Geni profilli traktorçu-ma inist, t mirçi-çiling r
		Traktorçu-ma inist
		Moton qliyyat vasit l rinin sürücüsü
		K nd t s rrüfatı m hsullarının istehsalı üzr fermer, avtomobil sürücüsü (BC)
		Dizel müh rrikinin motorçusu
		Elektrik avadanlıqlarına xidm t v t mir üzr elektrik montyoru-avtomobil sürücüsü
Avtomobil v traktorların elektrik		

		avadanlıqlarının t miri üzr çiling r-elektrik, avtomobil sürücüsü
		K ndin elektricl dirilm si v rabit si üzr elektrik montyoru, avtomobil sürücüsü
030303	Ma ın-traktor parkına texniki xidm t	Ma ın-traktor parkına texniki xidm t üzr sazlayıcı-usta
		K nd t s rrüfatı ma ın v avadanlıqlarının t miri üzr çiling r
030304	Heyvandarlıq üzr müt x ssis	Heyvandarlıq kompleksl ri v mexanickl dirilmi fermaların mexanizatoru, elektrik montyoru
		Heyvandarlıq kompleksl ri v mexanickl dirilmi fermaların operatoru
		Heyvanlarda süni mayalanma üzr texnik
		Mexanickl dirilmi heyvandarlıq fermalarının v kompleksl rin mexanizatoru v elektrik montyoru
		Ma ınla sa ım operatoru
		Qu çuluq fabrikl rinin v mexanickl dirilmi fermaların operatoru
030305	Atların minik t limi	At t limçisi
030306	Arıçılıq	Arıçı
030307	Meliorasiya v çiling r i l ri	Meliorasiya i l rinin traktorçusu, t mirçi-çiling r, avtomobil sürücüsü
		Meliorasiya i l rinin traktorçusu, t mirçi-çiling r
		Suvarma ma ınları v nasos qur uları ma inisti
030308	M d n avadanlıqlarının t miri	Avadanlıqların t miri v onlara xidm t üzr elektrik-çiling r

030309	Yeraltı m d n i l ri	T mizl m quyusunun m d n i çisi
		Yeraltı m d n i çisi
		Yeraltı qur uların ma inisti
		Qazma kompleksinin ma inisti
		Qazmaçı
		Yeraltı m d n montajçısı
		Yeraltı elektrik çiling ri
		Qatıla dırıcıların aparatçısı
030310	Faydalı qazıntıları safla dırma	adaraçı
		Z nginl dirm m hsullarının n zar tçisi
		D yirman ma inisti
		Yuyucu ma ınların ma inisti
		dar etm qur usunun operatoru
		Quruducu
030311	Neft v qazçıxarma	Quyuların t dqiçi üzr operator
		Quyuların yeraltı t miri üzr operator
		Neft v qazçıxarma operatoru
		Laylarda t zyiqin t nziml nm si üzr operator
		Laylan hidropartlatma üzr operator
030312	Quyuların t miri	Quyuların yeraltı v sashı t mir hazırlanması üzr operator
		Quyuların sashı t miri üzr qazmaçının köm kçisi
		Qaldırıcı qur uların ma inisti



030313	stismar v k fiyyat quyularının qazılması	stismar v k fiyyat quyularının qazılmasında qazmaçı köm kçisi
		stismar v k fiyyat quyularının elektrik üsulu il qazmaçı köm kçisi
030314	Qazma qur uları	Neft v qaz qazma qur ularının ma inisti
		Qaldırıcı qur u ma inisti
		Qazma qur ularına xidm t üzr çiling r
030315	Quyuların sementl nm si	Sementl m aqreqatının müh rrik ustası
		Sementqumqarı dırıcı aqreqatın ma inisti
		Quyuların sementl nm si üzr operator
030316	Qüll montajı (geni profilli)	Qüll montajçısı
		Qüll montajçısı-qaynaqçı
		Qüll montajçısı-elektrik montyoru
030317	Quyuların d niz qazması	D nizd üz n qazma aqreqatının qazmaçı köm kçisi
		D nizd üz n qazma aqreqatının dizelçisi
		D niz qazma estakadalarının qura dırılması v t miri üzr çiling r
		D niz qazma estakadalarının qura dırılması v t miri üzr çiling r
030318	Me t s rrüfatı	Yeger
		Me çi
030319	Ba -park v land aft sah l rin n zar t	Ba ban
		Ya ıl t s rrüfat f hl si
030320	Kibrit hazırlanmasında avtomat v yarımavtomat	Kibrit hazırlanmasında avtomat x tl rin operatoru

	x tl r, kibrit istehsalı avadanlıqlarının i l dilm si	Kibrit qutularının hazırlanmasında yarımavtomat x tl rin operatoru
		Etiketvuran d zğahın operatoru
		Qutudoldurma d zğahının operatoru
		Kibrit avtomatlarının operatoru
030321	A ac emalı qur uları, mebel s nayesi, a ac m mulatları v yarımfabrikatların hazırlanması	Ka ız-sellüloz istehsalının yoxlayıcısı
		Ka ız hazırlayan (karton hazırlayan) ma ınların ma inisti (torçu)
		Prespat ma inisti (torçu)
		Ka ız hazırlayan (karton hazırlayan) ma ınların presçisi
		Ka ız hazırlayan (karton hazırlayan) ma ınların quruducusu
<b>IV. “ENERGET KA, ELEKTROTEKN KA, C HAZQAYIRMA V OPT K TEKN KA, RAD OTEKN KA, RAB T V NFORMAS YA TEKNOLOG YALARI” PE ST QAM T ÜZR</b>		
030401	Qazanxana ma ın v avadanlıqlarına xidm t	Qazanxana ma inisti
		Qazanxana avadanlıqlarına baxan ma inist
		Aqreqatların (buxar-generator turbinl rinin) blok-it sisteminin idar edici ma inisti
		Buxar avadanlıqlarının baxıcı-ma inisti
030402	Buxar v qaz turbinl ri	Buxar turbinl rinin ma inisti
		Qaz-turbin qur ularının ma inisti
030403	Elektrik stansiyalarının v b k l rinin avadanlıqlarına xidm t v t miri	Elektrik stansiyalarının avadanlıqlarına xidm t üzr çiling r
		Payla dırıcı qur u avadanlıqlarının t miri üzr elektrik çiling ri

		Elektrik stansiyalarının ölçü cihazlarına v avtomatikasına xidm t v t mir üzr elektrik çiling ri
		Elektrik ma ınlarının t miri üzr elektrik çiling ri
		Elektrik stansiyalarının elektrik avadanlıqlarının t miri üzr elektrik çiling ri
		Yanacaqötürücü avadanlıqların t miri üzr çiling r
		S yyar- m liyyat briqadasının elektrik montyoru
		stilik b k si avadanlıqlarının t miri üzr çiling r
		Buxar-qaz turbinl ri avadanlıqlarının t miri üzr çiling r
		l il elektrik qaynaq avadanlıqlarının (transformatorların) t miri üzr elektrik montyoru
		Paylayıcı qur uların t miri v istismarı üzr elektrik montyoru
		Avtomatik v rele mühafiz si aparatlarının t miri üzr elektrik montyoru
		Hava elektrikötürücü x tl rinin t miri üzr elektrik montyoru
		kinci kommutasiya v rabit nin t miri üzr elektrik montyoru
		Kabel x tl rinin qura dırılması v t miri üzr elektrik montyoru
030404	Yüks kg rginlikli hava x tl rinin v kontakt b k l rinin qura dırılması	Yüks kg rginlikli hava x tl rinin v kontakt b k l rinin qura dırıcısı üzr elektrik montyoru-x tçi
030405	Lift t miri	Lift üzr elektromexanik

		Transformatorların sarı ıların yı ıcısı
030406	Elektrik ma ınları v aparatları üzr yı ıcı	Elektrik ma ın, aparat v cihazlarının yı ılmasına n zar tçi
		Elektrik ma ın, aparat v cihazlarının sazlayıcısı
		Elektrik ma ınlarının elementl rinin sarıyıcısı
		Elektrik ma ınlarının v aparatlarının yı ıcısı
030407	Elektrikölç n cihazların t miri	Elektrikölç n cihazların yı ıcısı
030408	Elektroqura dırma-sxem i i	Elektroqura dırıcı-sxemçi
030409	Elektrik avadanlıqlarına xidm t v t miri (sah l r üzr )	Elektrik avadanlıqlarına xidm t v t mir üzr elektrik montyoru
030410	Eyn k qura dırma	Eyn k qura dırıcısı
030411	Optik-mexanik	Optik cihazların v hiss l rin yoxlayıcısı
		Optik
		Optik-mexanik
		Optik detallara örtükç km vakuum qur ularının operatoru
030412	Optik s naye avadanlıqlarını sazlama	Optik s naye avadanlıqlarının sazlayıcısı
030413	Narkoz-t n ffüs aparatlarının t miri v xidm ti	Narkoz-t n ffüs aparatlarının t miri v xidm ti elektromexaniki
030414	Tibbi avadanlıqların t miri v xidm ti	Tibbi avadanlıqların t miri v xidm ti elektromexaniki
		Tibbi optik cihazların t miri v xidm ti elektromexaniki
030415	Elektron tibbi cihazların t miri v xidm ti	Elektron tibbi cihazların t miri v xidm ti elektromexaniki

030416	Protez-ortopedik m mulatları	Protez-ortopedik m mulat hazırlayan usta
030417	Vakuum elektron cihazları	Elektrovakuum cihazlarının qura dırıcısı
		R nqli kineskopların istehsalında yı ıcı-qura dırıcı
030418	Mikroelektron cihazları istehsalı	Vakuum-tozlama prosesl rinin operatoru
		Diffuz prosesl rinin operatoru
		Fotolitoqrafiya operatoru
030419	Plazmokimya v neon (elion) avadanlıqlarının t miri	Plazmokimya avadanlıqları operatoru
		Neon avadanlıqları operatoru
030420	Elektron avadanlıqlarına xidm t	Cihaz v detalların yoxlayıcısı
		Mikroqaynaq operatoru
		Mikrosxeml rin yı ıcısı
		Yarımkeçirici cihazların yı ıcısı
030421	Texnoloji avadanlıqlara xidm t	Sınaq avadanlı ının sazlayıcı-qura dırıcısı
		Texnoloji avadanlı ın sazlayıcısı
030422	G mi naviqasiya avadanlıqlarının qura dırılması	G mi radioqura dırıcısı
		G mi elektroqura dırıcısı
030423	Radiomexanika	Radio-televiziya aparatlarının t miri v xidm tiradiomexaniki
		Q buledici televiziya antenalarının radiomontyoru
		Radioelektron avadanlıqların t miri radiomexaniki
030424	Radioelektron aparat v cihazların qura dırılması	Radioelektron aparat v cihazların yoxlayıcısı v qura dırıcısı
		Radioelektron aparat v cihazların yı ıcı-çiling ri

		Radioelektron aparatların çiling r-mexaniki
030425	Teleqraf v radio xidm ti	Radiooperator
030426	Elektrorabit v simli verili avadanlıqlarına xidm t	Radiola dırmanın stansiya avadanlıqlarının elektromontyoru
		Teleqraf rabit sinin stansiya avadanlıqlarının elektromontyoru
		Telefon rabit sinin stansiya avadanlıqlarının elektromontyoru
030427	Telefon rabit sinin v simli verili in x tt-kabel qur ularına xidm t	Kabelçi-lehimçi
		Telefon rabit si v radiola dırmanın x tt qur ularının elektromontyoru
030428	Radio v telefon avadanlıqlarının qura dırılması	Rabit avadanlıqlarının qura dırıcısı
030429	Mobil telefonların t miri	Mobil telefonların t miri ustası
030430	Rabit avadanlıqlarının qura dırılması	Rabit qura dırıcısı-antenaçı
		Rabit qura dırıcısı-kabelçi
		Rabit qura dırıcısı-x tçi
		Rabit qura dırıcısı-lehimçi
030431	Rabit	Rabit operatoru
		Teleqrafçı
		Telefonçu
<b>V. “METALLURG YA, MA İNQAYIRMA V METAL EMALI” PE ST QAM T ÜZR</b>		
030501	Metallurgiya istehsalatında kran ma inlarına xidm t	Metallurgiya istehsalatında kran ma inisti
030502	Domnaçılıq	Domna sobasının su k m ri i çisi

		Domna sobasının operatoru
		Çuqunun desulfurasiyasının kür çisi
		Domna sobasının kür çisi
030503	Polad ritm (istehsalın növü rinqör )	Marten sobası polad rıdıcısının köm kçisi
		Elektrik sobası polad rıdıcısının köm kçisi
		Elektro lak yenido n ritm qur usunun polad rıdıcısının köm kçisi
030504	Prokat istehsalı	Kletl rinq yenido n rıdılm sıv y ılması üzr yaymaçı
		Profilelastikl dirici aqreqatın yaymaçısı
		sti yayma d zğahının yaymaçısı
		Soyuq yayma d zğahının yaymaçısı
		idar etm postunun operatoru
		sti yayma d zğahının idar etm postunun operatoru
		Soyuq yayma d zğahının idar etm postunun operatoru
		Profilelastikl dirici aqreqatın operatoru
030505	Boru istehsalı	Kalibr l m d zğahının yaymaçısı
		Borunun isti yayma d zğahının yaymaçısı
		Borunun soba qaynaq d zğahının yaymaçısı
		Borunun soyuq yayma d zğahının yaymaçısı
		Borunun isti yayma d zğahının idar postunun operatoru
030506	Odadavamlı materialların istehsalı	Sobalarda kür çisi
		Odadavamlı xammalın rıdıcisi

		Odadavamlı m mulatların presl yicisi
		Sobalara v tunel vaqonlarına yı ıcı
		Odadavamlı m mulatların q libçisi
030507	Ivan metalların emalı	Soyuq metalların yaymaçısı
		Ivan metalların m ftilçisi
		Ivan metalların emalı üzr x tt operatoru
		Hidropresd presl yici
		sti metalın yayıcısı
		Boruyayıcı
030508	Modelçilik	A ac modell r üzr modelçi
		Metal modell r üzr modelçi
		ridil n modell r üzr modelçi
		Gips modell r üzr modelçi
030509	Metallurgiya	Qara metalların istehsalında n zar tçi
		Ivan metalların istehsalında n zar tçi
		Qara v Ivan metalların istehsalında n zar tçi
030510	Metal m mulatlar istehsalı	Soyuqköçürm avtomatlarının avtomatçısı
		M ftilçi
		Lent v metal tor hazırlayan
		Kanat e m üzr ma inist
030511	Soyuq tamplama avadanlıqları üzr sazlama	Soyuq tamplama avadanlıqlarının sazlayıcısı
		Soyuq tamplama avadanlıqlarının avtomat v yarımavtomat x tl rinin operatoru
		tamplayıcı



030512	D mirçi-presl m avadanlıqları üzr sazlama	D mirçi-presl m avadanlıqlarının sazlayıcısı
		Avtomat v yarımavtomat x t l rin d mirçi-operatoru
030513	Qaynaq v qazplazmak sici avadanlıqları üzr sazlama	Qaynaq v qazplazmak sici avadanlıqlarının sazlayıcısı
		Avtomat v yarımavtomat ma ınların elektrik qaynaqçısı
030514	Qaynaq (elektrik qayna ı v qaz qayna ı i l ri)	Qaz qaynaqçısı
		Elektrik qaz qaynaqçısı
		l elektrik qaynaqçısı
030515	Tökm avadanlıqlarının sazlanması	Tökm ma ınlarının sazlayıcısı
		Q libl yici v qollu ma ınların sazlayıcısı
030516	Lazer qur ularında qaynaq	Lazer qur ularında qaynaqçı
030517	Elektron üa qaynaq qur ularında qaynaq	Elektron üa qaynaq qur ularında qaynaqçı
030518	A ac t darükü v da ıma	Krançı-ma inist
		Da ıma ma ınlarının ma inisti
		Qırılacaq me sah sinin hazırlanmasında, a acın da ınmasında v çıxarılmasında traktorçu
030519	A ac t darükü avadanlıqlarının t miri	A ac t darükü avadanlıqlarının t miri üzr çiling r
030520	A ac emalı v ka ız istehsalı avadanlıqlarının sazlanması	Ka ız istehsalında avadanlıqların sazlayıcısı
		A ac emalı avadanlıqlarının sazlayıcısı
030521	Elektron-mexaniki saatların t miri	Mexaniki saatların t miri üzr saatsaz
		Elektron v kvars saatların t miri üzr saatsaz
		Saat qura dırıcısı
		Elektron-mexaniki saatların

		bloklarınınnelektroqura dırıcısı
030522	Texnoloji avadanlıqların qura dırılması (avadanlı ın növü üzr )	Texnoloji avadanlıqların v onlarla ba lı konstruksiyaların qura dırıcısı
		Xırdalama-üyüküm avadanlıqlarının v sortla dırma v z nginl dirm avadanlıqlarının qura dırıcısı
		Metallurgiya zavodlarının avadanlıqlarının qura dırıcısı
		K nd t s rrüfatı avadanlıqlarının qura dırıcısı
		axta avadanlıqlarının yerin üz rind qura dırıcısı
030523	n aat materialları istehsalında texnoloji avadanlıqlar	n aat materialları istehsalında texnoloji avadanlıqların ustası
030524	Soyuducu qur ulara xidm t	Soyuducu qur uların ma inisti
030525	D zğah v çiling rlik i l rin n zar t	Al t v m mulatların komplektl diricisi
		D zğah v çiling rlik i l rin n zar tçı
030526	Mexaniki emalda d zğah v avadanlıqların sazlanması	Avtomat x tl rin v aqreqat d zğahlarının sazlayıcısı
		Avtomat v yarımavtomatların sazlayıcısı
		Proqram idar li d zğah v manipulyatorların sazlayıcısı
		Proqramla idar olunan d zğahların operatoru
		Geni profilli d zğahçı
030527	Torna v frezer d zğahı	Tornaçı
		Frezerçi
		R q mli idar olunan d zğahların kompyuter operatoru (CAD/CAM/ CAE)

030528	Cilalama	Universal cilalayıcı
030529	Çiling rlik	Al tçi-çiling r
		Mexaniki yı ma i l ri üzr çiling r
		T mirçi-çiling r
<b>VI. “AV AS YA, KOSM K RAKET, D N Z TEXN KASI V N QL YYAT VAS T L R ” PE ST QAM T ÜZR</b>		
030601	Uçan aparatların planer v sisteml rinin t miri v istismarı	Planer v müh rrik üzr mexanik
		Güc qur uları üzr mexanik
		Uçan aparatların hidropnevmatik sisteml ri üzr mexanik
		Yerüstü aviasiya avadanlıqları üzr mexanik
		Aviasiya yanacaq-sürtgü materiallarının texnoloji avadanlıqları üzr mexanik
030602	Uçan aparatların elektrik, cihaz v radio avadanlıqlarının t miri v istismarı	Uçan aparatların elektrik avadanlıqları üzr elektromexanik
		Uçan aparatların cihaz avadanlıqları üzr elektromexanik
		Uçan aparatların radio avadanlıqları üzr elektromexanik
		R q mli aviasiya informasiya sisteml rinin avadanlıqları üzr elektromexanik
030603	G mi gövd sinin qura dırılması	G mi yı 1c1s1-tamamlayıcısı
		Metal g mil rin gövd l rinin yı 1c1s1
		G mi çiling r-qura dırıcısı
		G mi gövd sinin t mirçisi
030604	Kiçikh cmlig mil rin qura dırılması	A ac g mil rin yı 1c1s1
		Kiçikh cmlig mil rin yı 1c1s1-tamamlayıcısı

		Üz n d mir-beton qur uların yı ıcısı
		Kiçikh cmlı g mil rin ma ın v mexanizml rin istismarçısı
030605	G mi ma ın v mexanizml rin t miri v istismarı	G mi ma ın v mexanizml rin t miri üzr çiling r
		Növb tçi-motorçu
		Motorçu (ma inist)
030606	G mi torna i i	G mi tornaçısı
030607	G mi qayna ı	G mi qaz qaynaqçısı
		G mi elektrik qaynaqçısı
		G mi elektrik - qaz qaynaqçısı
030608	Daxili su yollarında radorabit i i	Radiooperator
		Radioteleqrafçı
		Elektro radio naviqatoru
030609	G mi xidm ti	Qazanxana qur usunun ma inisti
		G mi ocaqçısı
		G mi elektriki
		Növb tçi elektrik
		Matros
		Sükan-universalçı
		Sahil matrosu
		kiper köm kçisi
		kiper
		Kapitan-mexanik (dal ıc, xilasedici g minin, motorlu katerin)
		Patrul, xilasedici katerl rin kapitanı (ba motorçu-

		sükançı)
		Kapitan (star ina, kiper)
030610	Dal ıclıq	Dal ıc
		Matros-dal ıc
030611	Dokerman-matros	Tankerl rd yükl m -bo altma m liyyatçısı
030612	Bosman	Bosman
		Matros
		Sahil bosmanı
030613	G mi r ngsazı	G mi r ngsazı
		R ngsaz
030614	D niz yolları avadanlıqlarına xidm t	D niz yollar avadanlıqlarının növb tçi operatoru
030615	Ma inist	Dizel-qatar ma inisti
		Elektrovoz ma inisti
		Elektrovoz ma inisti köm kçisi
		Teplovoz ma inisti
		Teplovoz ma inisti köm kçisi
030616	H r k t t rkibinin t miri v xidm ti	Vaqon baxıcısı
		Vaqon baxıcısı-t mirçisi
		S rni in vaqonlarının b l dçisi
		D miryol stansiyasının növb tçisi
		Texniki xidm t m nt q l rind lokomotivl rin baxıcısı v t miri çiling ri
		Elektrik avadanlıqlarının t miri üzr çiling r- elektrik

		Elektrik avadanlıqlarının t miri v xidm ti elektrik montyoru
030617	Dartı yarımstansiyası	Dartı yarımstansiyasının elektrik montyoru
		Kontakt b k sinin elektrik montyoru
030618	ar verm , m rk zl dirm , bloklama qur uları ( MB)	ar verm , m rk zl dirm , bloklama qur ularının t miri v xidm ti elektrik montyoru
030619	H r k t hey tinin (elektrovozun, elektrik qatarının) elektrik avadanlıqlarının t miri	H r k t hey tinin t miri çiling ri
030620	Elektrik qatarı (metropoliten)	Elektrik qatarının ma inisti
		Elektrik qatarının ma inist köm kçisi
		H r k t t rkibinin t miri çiling ri
030621	Metropolitend çiling r- elektrik	Metropolitenin metal konstruksiyalarının t miri v xidm ti çiling r-elektriki
		Metropoliten avadanlıqlarının t miri v xidm ti çiling r-elektriki
		Metropolitenin tunel v stansiya avadanlıqlarının t miri v xidm ti çiling r-elektriki
		Eskalatorların t miri v xidm ti çiling r-elektriki
030622	N qliyyat terminalına xidm t	Elektrik v avtoarabacıqların sürücüsü
		Kran ma inisti (krançı)
		Avtomobil (d niz, çay) n qliyyatında h r k t v yükl m -bo altma i l ri dispetçer m nt q sinin operatoru
030623	Yanacaqoldurma stansiyaları	Yanacaqoldurma stansiyalarının operatoru

030624	Avtomobill rin t miri – sürücülük	Avtomobill rin t miri çiling ri-avtomobil sürücüsü
		Avtomobill rin t miri çiling ri
		Dizel müh rrikl rind yanacaq aparatlarının çiling ri
		Avtomobil t miri üzr t n k çiqaynaqçı
		Avtomobil üzr elektrik
		Avtomobil sürücüsü
030625	Avtomoton qliyyat vasit l rinin texniki v ziyy ti	Avtomobil müh rrikl rinin yı ıcısı
		Avtomoton qliyyat vasit l rinin texniki v ziyy tinin yoxlayıcısı
030626	Yolbasan ma ınına xidm t	Hamar vallı özüged n yolbasan ma inisti
		Pnevmatik t k rli yarımqo qulu v özüged n yolbasan ma inisti
		B rkidici v planla dırma-b rkidici ma ının ma inisti
030627	Kompresor ma ınına xidm t	S yyar kompressor ma inisti
		Avtokompresor ma inisti
030628	Avtomobil kran ma ım sürücülüğü	Avtomobil kran ma inisti-sürücü
030629	Borudüz n ma ınına xidm t	Borudüz nin ma inisti
		S yyar boru y n qur u ma inisti
		Borut mizl y n ma ının ma inisti
030630	n aat ma ınına xidm t	Traktor v yol in aatı ma ınlarının t miri üzr çiling r
030631	Metropolitend stansiya növb si	Metropolitenin stansiya növb tçisi
030632	M rk zl dirm	M rk zl dirm postunun operatoru

	postunun operatoru	ar çi
		Yold y i n
030633	Qatar t minatı	Qatar t r tibatçısı
		Vaqonların h r k t sür tinin t nziml yicisi
		Yük qatarlarının konduktoru
		Yükl m -bo altma i l rind kompleks briqadanın mexanizatoru (dok f hl si-mexanizator)
		Stropçu
		Kran elektriki
030634	G mi yolu xidm ti	G mi yolları avadanlıqlarının montyoru
		G mi buraxılı m nt q çisi
		Tral briqadasının yol f hl si
		Sahil f hl si
		G mi yolları avadanlıqlarının növb tçi f hl si
		G mi yolları avadanlıqlarının növb briqadiri
		M cra k fiyyatçı d st sinin yol f hl si
		M cra k fiyyatçı d st sinin briqadiri
<b>VII. “K MY V V B OK MY V TEXNOLOG YA” PE ST QAM T ÜZR</b>		
030701	Laborant-analitik	Laborant-mikrobioloq
		Laborant-polyaroqrafçı
		Spektral analiz laborantı
		Kimy vi analiz laborantı
		Kimy vi-bakterioloji analiz laborantı
030702	Ekoloji aparatlar	Qazt mizl m aparatçısı



		Mayet mizl m aparatçısı
		Çirkab suları t mizl m aparatçısı
		Distill aparatçısı
		Kimya s navesi tullantılarının emalı aparatçısı
		Kimy vi sut mizl m aparatçısı
		Qaz-toztutma qur ularına xidm t operatoru
030703	Kimy vi lifl rin istehsalı	Kimy vi lifl rin istehsalında aparatçı
		E m v dartma operatoru
		Kimy vi lifl ri e m v sarıma operatoru
		Kimy vi lifl rin naxı layıcısı
		Sap sarıyıcı
		Yerl dirici
030704	Naxı istehsalatı avadanlı ı (toxuculuq s navesinin ümumi pe l ri)	Enl tm avadanlı ının operatoru
		A ardıcı
		Qaynadıcı
		Parça naxı çısı
030705	Boya i i (tekstil s navesinin ümumi pe l ri)	Boyaçı
030706	ü -lif, ü -lif materialların v ü plastik m mulatlar ın istehsalı	Rovinq hazırlayan operator
		Rulon-konstruksiya materiallarını hazırlayan operator
		Kvars ü -lif operatoru
		Fasil siz ü -lif operatoru
		Optik ü -lif operatoru

		Birdövrü metodla ü -k tan operatoru
		tapel ü -lif operatoru
		Kaolin t rkibli ü -lif operatoru
		Silisium oksidli materialların istehsalında operator
		Elektrik sobalarının idar etm pultunun operatoru
		Büzm li list killi ü -plastik hazırlayan qur uların operatoru
		ü -plastik konstruksiyalar hazırlayan qur uların operatoru
		ü -sap yumaqçısı
030707	n aat keramikası m mulatları (çini v saxsı m mulatlar)	n aat keramikası m mulatlarının presl yicisi
		n aat keramikası m mulatlarının q libçisi
		Çini v saxsı m mulatların kür çisi
		Çini v saxsı m mulatların töküçüsü
		Çini v saxsı m mulatların q libçisi
030708	ü istehsalı	ü istehsalında yoxlayıcı
030709	ü d n m mulatlar v hiss l r hazırlama	ü m mulatların üfürm üsulu il hazırlayan
		Kvars rid n
		ü formalı dıran ma ınların operatoru
		ü çisi
030710	Çini v saxsı m mulatların b z yi v komplektl dirilm si	Çini v saxsı m mulatların irl yicisi
		Çini v saxsı m mulatların komplektl diricisi
		Düz nl yici-t mizl yici
		Çini, saxsı v keramik m mulatların yoxlayıcı-q buledicisi

030711	ü do rama v naxı vurma	Üfürülmü m mulatların naxı vuranı
		ü do rayan
030712	Minalanmı qab-qacaq hazırlama	Minasaz
		Mina il n qqa lıq
030713	Neft-kimya s navesinin aparadı	Neft-kimya s navesinin aparatçısı-operatoru
030714	Texnoloji nasos v kompresorlar	Kompresor qur ularının ma inisti
		Nasos qur ularının ma inisti
		Texnoloji nasosların ma inisti
		Texnoloji kompresorların ma inisti
030715	Neft emalı	Texnoloji qur uların operatoru
		Cihazçı
		Texnoloji qur uların t miri üzr çiling r
030716	Magistral boru k m rl ri	Yeraltı boru, k m rl rinin korroziyadan müdafi si üzr montyor
		X tt boru k m rçisi
030717	Plastmas m mulatlar	Plastmas tökücü (q libçi)
		Üfürm ma ınlarının ma inisti
		Plastik kütl ni xırdalayan ma inist
		Mikstruder ma inisti
		Özüyapı an t b q qur usunun ma inisti
		Ekstruder ma inisti
		Plastmas m mulatların presçisi
		List killi materialların presçisi
T b q li materialların presrulon metodu il presçisi		

		Boru v profill rin presçisi
		Plastik kütl d n m mulatlar istehsalında rotor x ttinin operatoru
030718	in, rezin texniki m mulatlar, rezin qarı ıqlarının istehsalı	Lateksli qarı ı ın hazırlanması üzr aparatçı
		Rezin yapı qanların v örtükl rin hazırlanması üzr aparatçı
		Rezin qarı ıqların yaymaçısı
		Rezin qarı ıqların kalandrçısı
		Kalandr ma inisti
		Hopdurma aqreqatının ma inisti
		Rezin qarı dıranın ma inisti
		Streyner ma inisti
		nqrediyentl rin ç kisinin t rtibatçısı
		T darükün v m mulatların k sicisi
		Rezin m mulatların v hiss l rin t darükçüsü
		Rezin m mulatların v hiss l rin biçicisi
		Rezin, polimer hiss l rin v m mulatların yapı dırıcısı
		E m lanqlar hazırlayan aqreqatın ma inisti
		Yapı qan aqreqatının ma inisti
		Hörm ma ınının ma inisti
		Hörükaçma ma ınının ma inisti
		Rezin texniki m mulatların y1 ıcısı
		Rezin ayaqqabıların tampçısı
		Vulkanizasiya aparatçısı

		Avto in aqreqatının ma inisti
		Protektor aqreqatının ma inisti
		Breker v halqaların y1 1c1s1
		Bandajsız inl rin y1 1c1s1
		T k r y1 1c1s1
		Rezin m mulatların birl diricisi
		Presd tekstilin birl diricisi
		Rezin m mulatların v hiss l rin biçicisi
		Presçi-vulkanizatorçu

**VIII. “ LK N T L BAT V RZAQ MALLARININ TEXNOLOG YASI” PE  
ST QAM T ÜZR**

030801	Elevator, unüyütm , yarma v yem istehsalının apararı	Yem istehsalının aparatçısı
		Yarma istehsalının aparatçısı
		Unüyütm istehsalının aparatçısı
		Taxıl emalı aparatçısı
030802	Çör k m mulatlarının hazırlanması	Çör k ustası
		X mirhazırlayan ma ının ma inisti
		X mir q libçisi
030803	Xammalın qabsız saxlanılması qur usu	Xammalın qabsız saxlanılması qur usunun operatoru
		Mayatutan
030804	Axın-avtomat x tti (makaron istehsalı)	Axın-avtomat x ttinin operatoru
		Yarımfabrikat makaron m mulatlarının presl yicisi
030805	k r istehsalı apararı	Utfel qaynadıcısının aparatçısı

		Diffuzir sinin defeksaturasiya aparatçısı
		Diffuziya aparatçısı
030806	Dondurma istehsalı	Bi irici
		Vafli ustası
		Dondurmanın möhkəmləndiricisi
030807	Kərəli mülətlərin hazırlanması	Karamel hazırlayan
		Konfet hazırlayan
		Marmelad-pastilə mülətlərini hazırlayan
		Bükmə-qablaşdırma maşınının maşinisti
030808	Pivçəkəmə	Mayayeti dirmə aparatçısı
		Qıçqırtma prosesinin aparatçısı
		Yeyinti məhsulları istehsalı xəttinin operatoru
030809	Təvəzə məhsulları istehsalı	Quşçuqandayları ayıran
		Quşçuqandayların kulinariya məmulatları hazırlayan
		Quşçuqandayların çeşidləyicisi
		Təvəzə məhsullarının termik emalı aparatçısı
		Bişmiş kolbasa istehsalında avtomat operatoru
		Qiym hazırlama xəttinin operatoru
		Qiym tərtibatçısı
		Kolbasa məmulatlarının qablaşdırıcısı
		Təvəzə məhsullarının ayırıcısı
		Təvəzəyarımfabrikatlarını hazırlayan
		Tişümkəndəy ayıran

030810	Süd v süd m hsulları	Pasteriliz aparatçısı
		Ya s navesi i çisi
		Ya s navesi i çisi-usta
		Üz lü v mayalı süd m hsullarının istehsalında usta
		Pendirtutan-usta
030811	Bitki v marqarin ya ı istehsalı	Hidratasiya aparatçısı
		Xammal v yarımfabrikatlar yaymaçısı
		Ya çı
		D ndöy n qur unun ma inisti
		Yeyinti m hsullarının sıxıcısı-presl yicisi
		Yeyinti m hsullarının quruducusu
		Kulinariya v q nnadı ya larını hazırlayan aparatçı
		Marqarin istehsalı x ttinin operatoru
030812	Yeyinti m hsulları istehsalı avadanlıqları	Yeyinti m hsulları istehsalı avadanlıqlarının sazlayıcısı
		Tomat v t r v z konservl ri hazırlayan usta
030813	Toxuculuq istehsalı	Keyfiyy t yoxlayıcısı
		Z rif darama avadanlı ının operatoru
		E m avadanlı ının operatoru
		Darama avadanlı ının operatoru
		Sapsarıyıcı
		Burma avadanlı ının operatoru
		K l f avadanlı ının operatoru

		yirici (pambıq, yun, ip k, k tan)
		Toxucu (pambıq, yun, ip k, k tan istehsalatı)
		Barama sarıyıcısı
030814	Parçanın tamamlanması	Basma ma ınlarının operatoru
		Parça tamamlayıcısı
030815	Trikotaj istehsalatı avadanlıqları	Trikotaj m mulatları v polotno hörücüsü, tiki çi
		Tiki çi
030816	Toxunmayan materialların istehsalı	Toxunmayan materiallar istehsalı üzr avadanlıqların operatoru
030817	Ba geyiml ri istehsalı	Ba geyiml ri ustası
		Ba geyiml ri tiki çisi
030818	Tiki istehsalatı	Tiki avadanlıqlarının operatoru, tiki çi
		Ülgül rin düzücü
		Biçici
		D rzi
030819	Modelçilik v dizayner	Geyim üzr dizayner
030820	Tiki istehsalı üzr ma ın v avadanlıqlar	Ma ın v avadanlıqların sazlayıcısı
		T mirçi-çiling r
030821	Ayaqqabı (geni profilli) istehsalı	Ayaqqabıların t miri üzr usta
		Ayaqqabıların f rdi tiki i üzr usta
		Ortopedik ayaqqabıların tiki i üzr usta
		Materialların biçicisi
		Biçim avadanlıqlarının operatoru
		Ayaqqabı dizayneri



030822	D ri emalı	D ri-qalantereya m mulatlarının tiki çisi
		D riçi-biçici
		D ri xammalını emal ed n
030823	Poliqrafiya avadanlıqlarına xidm t	Poliqrafiya avadanlıqlarının sazlayıcısı
		Yarımfabrikat v hazır m mulatların n zar tçisi
030824	Elektron yı ma v s hif l m	Kompyuter üzr operator, dizayner
		Poliqrafiya üzr dizayner
030825	Cildçilik	Kitabba layan
		Cildçi
030826	Çap xidm ti (geni profilli)	Çap ustası
		Çap formasının hazırlayıcısı v qura dırıcısı
<b>IX. “ N AAT V ARX TEKTURA” PE ST QAM T ÜZR</b>		
030901	Sement istehsalında ma ın v avadanlıqlara xidm t	Fırlanan sobaların ma inisti (kür çisi)
		axta sobalarının ma inisti (kür çisi)
		Xammal d yirmanlarının ma inisti
		Kömür d yirmanlarının ma inisti
		Sement d yirmanlarının ma inisti
030902	Boru k m rl rinin qura dırılması	Yerüstü boru k m rl rinin qura dırıcısı
		Texnoloji boru k m rl rinin qura dırıcısı
030903	S nayed d mir-beton v k rpic boruları	S naye d mir-beton borularının baca ustası
		S naye k rpic borularının baca ustası
030904	Taxtapu	Rulon taxtapu v d di materiallardan taxtapu üzr taxtapu çu
		Polad taxtapu üzr taxtapu çu

030905	M nzil-kommunal t s rrüfatı	Çiling r-santexnik
		ıqlandırma b k sinin elektrik qura dırıcısı
030906	Xarrat-dülg r v parket istehsalı	Parketçi
		Dülg r
		n aat xarratı
		Xarrat-dülg r v parket ustası
030907	B z k tamamlama i l ri	n aat r ngsazı
		Üzlükçü-plit çi
		Üzlükçü-mozaikaçı
		Sintetik materialların üzlükçüsü
		Suvaqçı
030908	Ümumi in aat i l ri	Armatürçu
		Betonçu
		B nna
		Polad v d mir-beton konstruksiyaların qura dırılması üzr qura dırıcı
		Çatmaçı
030909	Elektrik qaldırıcılarına (liftl r ) xidm t	Elektrik qaldırıcılarının (liftl rin) qura dırıcısı
030910	n aatda qura dırma i l ri	n aat çiling ri
		Metal konstruksiyaların yı lması üzr çiling r
		n aat elektrik çiling ri
030911	Armatür tor v karkas hazırlama	Armatür tor v karkas qaynaqçısı
		Armatür karkasını l üsulu il m ffill rl b rkid n armatürçu

030912	D mir-beton m mulatları	Q libl m aqreqatının ma inisti
		Betonqarı dıran qur uların motorçusu
		n aat materiallarının, konstruksiyalarının v m mulatlarının q libçisi
		n aat m mulatlarının presl yicisi
030913	n aatda sanitar-texniki sisteml rin hiss v qov aqları	Sanitar-texniki sisteml rin hiss v qov aqlarının hazırlanması üzr çiling r
		Ventilyasiya, havanın kondisiyala ması, pnevmon qliyyatv aspirasiya sisteml rinin hiss v qov aqlarının hazırlanması üzr çiling r v qura dırıcı
		Texnoloji boru k m rl rinin hiss v qov aqlarının hazırlanması üzr çiling r
030914	Büzücü v divar materiallarının istehsalında texniki avadanlıqlara xidm t	Tikinti m mulatlarının istehsalında avadanlıqların idar etm pultunun operatoru
030915	Da emalı	Da yonan
		Da mi arçısı
		Da frezerçisi
		Da m mulatların pardaxlayıcısı-cilalayıcısı
030916	Avtomat yoxlama, nizamlama v idar cihaz v aparatlarının qura dırılması	Avtomat yoxlama, nizamlama v idar cihaz v aparatlarının qura dırıcısı
030917	ar verm , m rk zl dirm v bloklama üzr elektroqura dırma	ar verm , m rk zl dirm v bloklama üzr elektroqura dırıcı
030918	Elektrik avadanlıqları v	kinici z ncir v payla dırıcı

	elektrik b k l rinin elektroqura dırılması	qur uların elektroqura dırıcısı
		Kabel b k l ri elektroqura dırıcısı
		ıq v i ıqlandırma b k l ri elektroqura dırıcısı
		Elektrik avadanlıqları v güc b k l ri elektroqura dırıcısı
		Elektrik ma ınları elektroqura dırıcısı
		Elektroqura dırıcı-sazlayıcı
030919	Yol ma ınlarına xidm t	D miryol tikinti ma ın v mexanizml rinin sazlayıcısı
		Defektoskop arabasının operatoru
		Yol ma ın v mexanizml rinin t miri çiling ri
		Yol montyoru
		Yolun v süni qur uların cari t miri v saxlanması üzr briqadir

### Qeydl r:

1. Tabeliyind n asılı olmayaraq, ilk pe -ixtisas t hsili sah si üzr kadr hazırlı ı Azərbaycan Respublikasının T hsil Nazirliyi t r find n t sdiq edilmi pe v ixtisaslar üzr nümün vi t hsil proqramları (kurikulumlar) sasında h yata keçirilir.

2. Adları bu T snifata daxil olmayan pe v ixtisaslar üzr kadr hazırlanması mü ssis v t kilatların (i götür nlrin) sifari i sasında Azərbaycan Respublikası T hsil Nazirliyinin razılı ı il müvafiq qaydada h yata keçiril bil r.